



Nazim Hüseynli

Nazim Ziyad oğlu Hüseynli 1956-cı il, **aprelin 30**-da Azərbaycanda, Gədəbəy rayonunda anadan olmuşdur. 2004-ci ildə 09.00.01- "*Ontologiya və idrak nəzəriyyəsi*"; 09.00.07- "*Məntiq*" ixtisaslarında "Təfəkkürün anlayış -kateqorial aparatı: qnesoloji və metodoloji təhlil" mövzulu dissertasiya işini müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsinə almış, "Məntiq" və "Dialektika və idrak nəzəriyyəsi" sahəsində ilk elmlər doktorudur. 1984-cü ildən SSRİ Fəlsəfə Cəmiyyətinin, 1986-cı ildən SSRİ Elmlər Akademiyası Sovet Sosioloji Assosiasiyasının üzvü seçilmişdir. 1996-cı ildən Rusiya Federasiyası Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür.

Təhsil, elmi fəaliyyət və beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinə görə 2007-ci ildə "Qızıl Buta", 2008-ci ildə "Qızıl qələm", 2012-ci ildə "Dədə Qorqud" mükafatlarını, 2012-ci ildə "Vətən övladı" Qızıl medalı, 2020-ci ildə Bakı Dövlət Universitetin 100 illik yubiley medalı təltif edilmişdir.

Nazim Hüseynli hal-hazırda Bakı Avrasiya Universitetinin rektoru vəzifəsində çalışır. Universitet onun tərəfindən 1992-ci il, **aprelin 30-da** Ali Diplomatika Kolleci adı ilə təsis edilmiş, 2005-ci il 30 iyun tarixindən etibarən Bakı Diplomatika Universiteti, 2006-cı il 26 may tarixindən etibarən isə Bakı Avrasiya Universiteti adı altında dövlət qeydiyyatından keçərək Bakı Avrasiya Universiteti kimi fəaliyyət göstərir.

Bakı Avrasiya Universiteti hazırda 5 beynəlxalq təşkilatın üzvüdür:

Universitet nəzdində Bakı Avrasiya Kolleci, Türkoloji Araşdırmalar Mərkəzi fəaliyyət göstərir. Türkoloji Araşdırmalar Mərkəzi ölkəmizdə bu sahədə fundamental elmi araşdırmalar aparan ilk elmi-tədqiqat mərkəzidir və şumer tədqiqatları aparmaqla şumerologiya və şərqşünaslıq elminə ciddi elmi töhvələr vermişdir.

Bakı Avrasiya Universitetində 2500-ə yaxın yerli və dünyanın müxtəlif ölkələrindən əcnəbi tələbələr təhsil alır. Professor-müəllim heyətinin təxminən 20 faizi universitetin öz məzunlarıdır. Müxtəlif ixtisaslar üzrə magistr proqramları, Fəlsəfə doktoru (Ph.D.) proqramları və Azərbaycanda ən nüfuzlu proqramlardan olan MBA proqramı universitetin təhsil sistemində mühüm yer tutur.



Nazım Hüseynli

Nazım Ziyad oğlu Hüseynli, 30 Nisan 1956'da Azerbaycan'ın Gedebeý bölgesinde doğdu. 2004 yılında 09.00.01 - "Ontoloji ve Bilişsel Teori"; 09.00.07- "Mantık" uzmanlığında "Kavram-kategorik düşünme aygıtı: gnostik ve metodolojik analiz" konulu tezini savunarak Felsefe bilimler Doktoru unvanını almış ve "Mantık" ve "Diyalektik ve Bilişsel Teori" alanındaki ilk bilimler doktorudur. 1984'te SSCB Felsefe Derneği üyeliğine, 1986'da SSCB Bilimler Akademisi Sovyet Sosyoloji Derneği üyeliğine seçildi. 1996'dan beri Rusya Federasyonu Pedagogik ve Sosyal Bilimler Akademisi'nin asil üyesidir.

Eğitim, bilimsel faaliyet ve uluslararası işbirliği alanındaki faaliyetleri nedeniyle 2007'de "Altın Buta", 2008'de "Altın Kalem", 2012'de "Dada Gorgud" ödüllerini, 2012'de "Vatan Övladı" Altın Madalyası, 2020'de Bakü Devlet Üniversitesi'nin 100. yıl dönümü madalyası ile ödüllendirildi. Nazım Huseynli şu anda Bakü Avrasya Üniversitesi'nin rektörüdür. Üniversite onun tarafından 30 Nisan 1992'de Azerbaycan'ın başkenti Bakü'de yer alan Yüksek Diplomatik Koleji olarak kurulmuş, 30 Haziran 2005'te Bakü Diplomatik Üniversitesi ve 26 Mayıs 2006'da Bakü Avrasya Üniversitesi olarak tekrar devlet kaydını geçerek Avrasya Üniversitesi olarak faaliyet göstermektedir.

Bakü Avrasya Üniversitesi şu anda 5 uluslararası kuruluşun üyesidir. Bakü Avrasya Koleji ve Türkoloji Araştırmaları Merkezi üniversitede faaliyet göstermektedir. Türkoloji Araştırmaları Merkezi, ülkede bu alanda temel bilimsel araştırmalar yapan ilk araştırma merkezidir ve Sümer araştırmaları yaparak Sümer çalışmaları ve doğu çalışmaları bilimine önemli bilimsel katkılar sağlamıştır.

Bakü Avrasya Üniversitesi'nde dünyanın dört bir yanından yaklaşık 2.500 yerli ve yabancı öğrenci eğitim görüyor. Fakülte üyelerinin yaklaşık yüzde 20'si üniversite mezunudur. Çeşitli uzmanlık alanlarında yüksek lisans programları, felsefe doktora (Ph.D.) programları, Azerbaycan'ın en prestijli programlarından biri olan MBA programı üniversitenin eğitim sisteminde önemli bir yer tutmaktadır.